



XUDAFƏRİN

“Xudafərin harayından qalan mən!..”



Qəzet 1932-ci ildən çıxır № 07-08(6813-6814) 26 iyun 2019-cu il Cəbrayıl RİH-nin orqanı

26 İyun - Azərbaycanın Silahlı Qüvvələr Günüdür



Tarixi ədalət, beynəlxalq hüquq, iqtisadi və hərbi güc, vətənpərvərlik ruhu bizim tərəfimizdədir...
Aprel və Naxçıvan qələbələri bir daha əmin edir ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırlıdır.

Onlar rayonumuzun fəxridirlər!

Təbrik edirik!



Mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 may 2019-cu il də imzaladığı Sərəncamda rayonumuzdan olan iki nəfərin də adı vardır: Cəbrayilli Vaqif Əsib oğlu (Vaqif Bayatlı Odər) və Hüseynbəyli Elçin Hüseyn oğlu.

Azərbaycan ədəbiyyatı və incəsənətinə parlaq yaradıcılıq töhfələri bəxş edən Vaqif Bayatlı və Elçin Hüseynbəyliye "Əməkdar incəsə-

Cəbrayıl rayon İcra Hakimiyyəti

15 İyun - Milli Qurtuluş Günü qeyd edildi

İyunun 15-də Biləsuvar rayonu ərazisində salınmış qəsəbədə "15 İyun - Milli Qurtuluş Günü" münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatin məsul işçiləri, YAP fealları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları Ulu Önder



Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyaret edərək abidə öünüə mat verildi.

gül dəstələri qoydular, dahi rəhberin əziz xatiresini ehtiramla yad etdilər.

"Milli Qurtuluş Günü" bayramının tarixi və məhiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlu-

"XUDAFƏRİN"

Milli Qəhrəman Vüqar Hüseynov anıldı



Binəqədi rayonunun Sultənəli qəsəbəsində fəaliyyət göstərən Milli Qəhrəman Vüqar Hüseynovun adını daşıyan Cəbrayıl rayonu, Daşkəsən kənd orta məktəbində Milli Qəhrəmanın anadan olmasının 50 illiyi ilə bağlı anim tədbiri keçirildi. Dövlət Himni-nin səslənməsiə başlanan tədbiri məktəbin direktoru İlqar Rüstəmov açdı. Vüqar Hüseynovun və ümumilikdə şəhidlərimizin xatirəsi bir dəqiqlik sükutla yad edildi.

Məktəbin direktoru qeyd etdi ki, vaxtilə bu məktəbdə Milli Qəhrəmanın atası Tofiq müəllim 10 il-dən çox direktorun müavini işləyib. Bu gün səhətli ilə bağlı bu tədbirdə iştirak edə bilmir. Qardaşları Həbibəle Fuadın iştirak etdikləri ni diqqətə çatdırıldı. Daha sonra

sözü rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyevə verdi.

Arif müəllim çıxışına başlamazdan önce RİH-nin başçısı Kamal Həsənovun tədbir iştirakçılarına salamlarını çatdırıldı, onun Möhtərem Prezidentimizin Qara-bağ qayğısının qapısı adlandırdığı Cocuq Mərcanlıda olduğunu bildirdi. Daha sonra qeyd etdi ki, bu ərefədə "Xudafərin" qəzetinin başradaktoru Şakir müəllimin "Cəbrayilli Milli Qəhrəmanlar" kitabı işıq üzü görüb ki, orada da Vüqar Hüseynovun qısa və şərəflü ölüm yolu haqqında dəyərli məlumatlar əksini tapıb. Belə bir fikir var ki, aqibətin fikirləşəndən qəhrəman olmaz. Bu mənada Vüqar Hüseynovun qəhrəmanlığı təsadüfi deyil. Biz onun həyat yolunu izlədikcə, doğrudan da, onun sanki elə qəhrəmanlıq üçün doğuldugu-nun fərqinə varırıq. Böyük Vətən müharibəsində həmyerlimiz Cəmil Əhmədov 20 yaşında ikən şücaət göstərib Sovet İttifaqı Qəhrəmanı adı almışdır. Bu qəhrəmanlığın davamı olaraq müstəqillik qazanmış respublikamızda da Milli Qəhrəmanlar yetişdi, onlardan biri də Vüqar Tofiq oğlu Hüseynovdur.

O, bizim qəlbimizdə daim yaşayacaqdır. Vaxt gələn ki, biz belə tədbirləri Cəbrayılımızda keçirək. Sonda üzümüz onun qardaşlarına tuturam: başınızı dik tutun ki, Vüqar kimi qəhrəman qardaşınız var.

Rayon Təhsil Şöbəsinin müdürü Zəmiq Qurbanov iştirakçıları sa-

lamlayıb qeyd etdi ki, tədbirlər planımıza uyğun olaraq hər bir qəhrəmanımız haqda belə silsilə tədbirlər keçiririk. O Qəhrəmanlıq təsadüfdən deyil, qəhrəmanlıq tə-



sadufən yaranır. Biz V. Hüseynovun yaşcam və mənali özü yolu ilə tanış olduğca bu qənaətimiz daha da möhkəmlənir. Daha sonra Milli Qəhrəmanın döyüş yolu-na yaşcam ekskurs edən Təhsil Şöbəsinin müdürü bildirdi ki, qəhrəmanların həyat yolu özü bir təribiyədir, bir felsefədir. İnanıram ki, hələ bundan sonra da içərimizden yeni-yeni Vüqarlar, Vahidler, Şikarlar, Mətləblər, Kazımlar, Akiflər çıxacaq. Bu gün münasibətlə Milli Qəhrəmanın qardaşlarını təbrik edirəm. Çünkü Vüqar ölməyib, o, əbədiyyətə qovuşub...

(Ardı səh.4-də)



TƏHSİL XƏBƏRLƏRİ

Təhsiliyanı sura keçirilib

Cəbrayıllı Rayon Təhsil Şöbəsində Bileşuvər rayonu ərazisində və ətraf rayonlarda fəaliyyət göstərən ümumtəhsil məktəbləri direktorlarının, direktor müavinlərinin və buraxılış siniflərdə dərs deyən fənn müəllimlərinin iştirakı ilə növbəti Təhsiliyanı Şura keçirilib. İclasda IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhəlesi, məktəbdaxili nəzarətin təşkili və s. məsələlər müzakirə edilib.

IX sinif şagirdlərinin I mərhələ buraxılış imtahanları nəticələri da-ha geniş müzakirəyə səbəb olmuş, diqqət qarşıda duran məsələlərə yönəldilmişdir. Belə ki, IX sinif buraxılış imtahanı ikimərhələli keçirilib. Şagirdlər I mərhələdə ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan veriblər. Bu fə-



lərdən maksimal bal 30 olmuş, ana dilindən iki mətn, hər mətnə aid isə 10 tapşırıq verilmiş, onlardan beşi yazı tələb olunan, beşi isə qapalı tapşırıqlar olmuşdur. Riyaziyyat imtahanı da eyni qayda

ile keçirilmiş, xarici dil fənnindən də 15 tapşırıq təqdim olunmuşdur ki, burada dinləmə metnindən də istifadə olunmuş, mətnə aid dördü qapalı, ikisi isə açıq olmaqla altı tapşırıq verilmişdir. Oxuyub-anla-



ma mətni üçün isə beşi qapalı, dördü açıq olmaqla doqquz tapşırıq nəzərdə tutulmuşdur. II mərhələdə də şagirdlər eyni fənlərdən imtahan vermiş, bütün fənlərdən maksimal bal 70 olmaqla 30 qapa-

lı test tapşırığı yerinə yetirilmişdir. Təhsiliyanı surada qaldırılmış məsələlərlə bağlı fikir mübadiləsi aparıldı və RTŞ-nin müdürü Zəmiq Qurbanov məktəb direktorlarına aidiyati üzrə tapşırıqlar verdi.

"Azərbaycan dili milli varlığımızdır"



Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 yanvar 2019-

cu il tarixli F-20 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan dilinin saflığının qorunması və

dövlət dilindən istifadənin da-ha da yaxşılaşdırılması ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə RTŞ-nin 22 yanvar 2019-cu il tarixli 21 nömrəli əmrlə təsdiq olunmuş Tədbirlər Planı hazırlanıb həyata keçirilmişdir. Tədbirlər Planına əsasən 25 may 2019-cu il tarixdə rayon ümumtəhsil məktəblərinin VI-X sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan dili milli varlığımızdır" adlı intellektual bilik yarışı təşkil olunmuş-

dur.

Tədbiri TŞ-nin metodiki kabinetin müdürü Əbülfəz Əhmədov açaraq, əmrin məqsəd və mahiyyəti, Azərbaycan dilinin zənginliyi haqqında yarış iştirakçılarına məlumat vermiş, komandalara uğurlar arzulamışdır. Bilik yarışında 10 sayılı tam orta məktəbin komandası I yerə, 8 sayılı tam orta məktəbin komandası II yerə, Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin komandası III yerə layiq görülmüşlər.

İnşa müsabiqəsində İ. Quliyev adına Büyük Mərcanlı kənd tam orta məktəbin şagirdi I yerə, İ. Tahirov adına Mehdi kənd tam orta məktəbin şagirdi II yerə, 9 sayılı tam orta məktəbin şagirdi III yerə layiq görülmüş, bədii qiraət müsabiqəsində 8, 9, 10 sayılı və Xanış Rüstəmov adına Yuxarı Mərcanlı, Vahid İsmayılov adına Çərəken kənd tam orta məktəblərin şagirdləri fərqlənmişlər.

Tədbirlər zamanı şagirdlərin mütləkə və yazı vərdişlərinə diqqət yetirilmiş, qaliblər fəxri fərmanlarla mükafatlandırılmışdır.

İntellektual bilik yarışı

nömrəli əmrinin rəhbət tutaraq rayon ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında "Nəsimi ili"nə həsr olunmuş intellektual bilik yarışı keçirilmişdir. Bilik yarışı öncəsi dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verilmiş, sonra üç mərhələdən ibarət olmaqla

komandalara 36 sual təqdim olunmuşdur.

Hər bir düzgün cavab bir balla qiymətləndirilmiş, nəticədə 9 sayılı məktəb 22 balla I yerə, Ramiz Xudiyev adına Minbaşılı və Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbləri 20 balla II yerə, Vahid İsmayılov adına Çərəken tam orta məktəbi isə 19 balla III yerə layiq görülmüş və fəxri fərmanlarla təltif olunmuşlər.



"Oxu günü" tədbiri keçirildi

Kitab bilik mənbəyidir və insanın dünyagörüşünün formallaşmasında ehəmiyyəti danılmazdır. Elmi-texniki tərəqqi nə qədər geniş ahət dairəsi qazansa da, insanlarda kitaba maraq hez zaman azalmamış və bundan sonra da azalmayacaqdır. Mütəaliənin gənc nəsil, ənəsasi isə şagirdlər arasındadır. Bu məqsədə müəyyən işlər görülsə də, hələ də kifayət deyildir və bu sahədə genişmiyəqaslı tədbirlərə ehtiyac duyulur.

Təhsil naziri Ceyhun Bayramovun "Oxu günü" tədbirinin keçirilməsi haqqında əmrinə əsasən və aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüquq Günü münasibətlə respublikamızın rayon və şəhərlərində ümumtəhsil müəssisələrinin iştirakı təmin olunmaqla küləvi "Oxu günü"nün keçirilməsi nəzərdə tutulmuşdur. Əmrədə aprel ayını kitabın, mütəaliənin təsviqi və təbliği istiqamətində görülən işlərə həsr etmək



olmuş Azərbaycanın klassik və müasir ədəbiyyat nümayəndələrinin - Əfzələddin Xaqanının, Molla Penah Vaqifin, Nəcəf bəy Vəzirovun, Soltan Məcid Qənizadənin, Nəriman Nərimanovun, Mir Cəlal Paşayevin məktəblərdə doğum günlerinin keçirilməsi, onların həyat və yaradıcılığı haqqında şagirdlərə zəruri məlumatların verilməsi öz ekinci tapmışdır. Ölkə Prezidentinin Sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə əlaqədar məktəblərdə İmadəddin Nəsiminin həyat və yara-

dıcıligina həsr olunmuş toplantılar və onun əsərlərindən ibarət "Pəzəviyə günləri" təşkil olunmuş, ayri-ayrı qələm sahibləri ilə görüşlər keçirilmişdir.

Aprel ayının 23-də 7 sayılı qəsəbə klubunda "Oxu günü"nün yekun tədbiri keçirilmiş, tədbirdə Təhsil Şöbəsinin məsul işçilərinin, məktəb direktorlarının, müəllim və şagirdlərin, ictimaiyyət nümayəndələri, qələm sahiblərinin iştirakı təmin olunmuşdur. Tədbir öncəsi iştirakçılar Bileşuvər rayonu ərazisində salın-

Tədbirin bədii hissəsində şagirdlərin ifasında şeirlər oxundu, nəğmələr səsləndirildi, səhnəciklər nümayiş etdirildi. Şagirdlərin feallığı diqqəti cəlb etdi. Günün böyük bir hissəsinə əhətə eden "Oxu günü" tədbiri hər bir kesdə xəş ovqat, yüksək əhval-ruhiyyə yaratdı.

Səhifəni hazırladı:
HİDAYƏT SƏFƏRLİ

"Şəhid anılar, Vətən tanınar"



Mayın 18-də Cəbrayıl rayon M.Allahverdiyev adına Çullu kənd Məktəbinde adını daşıdıığı şəhid Allahverdiyev Mahmud Həbib oğlunun xatirəsinə həsr olunmuş "Şəhid anılar, Vətən tanınar" adlı anım tədbiri keçirildi. Məktəbin Azərbaycan dili və edəbiyyatı müəllimi, tədbirin təşkilatçısı Hüseynova Nurənə Bəşir qızı açaraq, qonaqları salamladı, dəvəti qəbul edib tədbirdə iştirak edənlərə təşəkkürünü bildirdi. Qeyd etdi ki, şəhidlik zirvəsinə ucalanların xatiresini yaşatmaq, onları gənciye nümunə göstərmək hər bir vətəndaşın borcudur. Nurənə Hüseynova həmçinin vurğuladı ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşınmasına xidmət edir, onların bir şəxsiyyət kimi formalasmasında müstəsna rol oynayır. Şagidlerin vətəne mehbəbet ruhunda tərbiyəsi çox önemlidir. Nurənə müəllimə qeyd etdi ki, Mahmud ən uca bir zirvəye ucalıb, Azərbaycan dövləti var olduqca Mahmud və Mahmudun simasında bütün şəhidlərimizin xatirəsi daim böyük hörmet və ehtiramla anılacaq.

Dövlət Həmimiz səsləndi, tədbir iştirakçıları Azərbaycanın azad-

şarlığını nümunəvi şəkildə çatdırmağın, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının qəhrəmanlıq yolu tanıdlaması vacib olduğunu qeyd etdi.



QMƏVŞAİB-in Cəbrayıl rayon filialının sədri və məktəbin hərbi həzirlik müəllimi Səbuhı Hüseynov Mahmud Allahverdiyevin anasına belə vətənpərvər övlad böyüdüyüne görə minnətdarlıq edərək, daim onlarla birgə olacaqlarını, xalqımız tərefindən torpaqlarımızın bütövlüyü

di.

Şagirdlərdən Kərimov Emil, Lətifova Fatimə, Dəniz Cəbrayılli, Nəzerli Sofiya, Məmmədov Cavid, Bayramova Aysun, Behbudov Emil, Məstəliyeva Sona və başqalarının ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnilər söylənildi.

"Şərəflü ölüm yol" adlı ədəbi-bədii kompozisiya nümayiş olub.

Mahmudun sinif yoldaşları və onurla birlikdə Vətən uğrunda döyüşən döyüşü yoldaşları qəhrəman haqqında xatirələrini danişaraq bildirdilər ki, Şəhidlərimizin qanı yerde qalmayacaq.

Dağların zirvəsində 20 yaşından dan yerini görmədən şəhid olan Mahmudun uşaqlığı, gəncliyi və əbədiyyətə qovuşan adı qalib. Bu dağların o üzündə Mahmudun qanı çılınan Şişdağın yamacları dərdli-dərdli boyanır dünyamiza. Bir zamanlar Mahmudun gəzdiyi Çullu kəndinin dağları, Çullu torpağı qədim qəbiristanlıqda uyyan igid oğlunun məzarını öpüb oxşayır.

Torpaqlarımızın bütövlüyü uğrunda canından keçen Allahverdiyev Mahmud öz ömrünü bir məktə-



lığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə yad etdilər.

Tədbirdə QMƏVŞAİB-in Cəbrayıl Filialının sədr müavini Məlahət Məhərrəmovan, İctimai Birliyin üzvləri, şəhid Mahmud Allahverdiyevin anası Fatma xanım, ailə üzvləri də iştirak edirdilər.

8"b" sinif şagirdi Zərnigar Məhərrəmovanın aparcılığı ilə davam edən tədbirdə söz məktəbin direktoru Araz Quliyev verildi. O, şəhidə Allahdan rəhmət diledi, bildirdi ki, məktəbin adını daşıdıığı şəhid Mahmud Allahverdiyevin əziz xatirəsi daima yad edilir. Bu cür tədbirlərin keçirilməsində məqsəd milli vətənpərvərlik ruhunun yüksəldilməsi, məktəbliləri Azərbaycanın qəhrəman oğulları haqqında etrafı müəllimatlandırmaqdır.

Cəbrayıl rayon Təhsil Şöbəsinin müdürü Zəmiq Qurbanov çıxışında bütün şəhid analarına başsağlığı verib dedi ki, şəhidlərin həyat yolu böyüməkdə olan gənclərimiz üçün örnəkdir. Onlara şəhidliyin əbədiyi-

naminə canından keçen Vətən övladlarının xatirəsinin daim dərin hörmətə anılacağını bildirdi.

Qarabağ mühəribəsi zamanı



Azərbaycan əsgərinin keçdiyi şərəflü yola diqqət çəkilərək onun göstərdiyi şücaət tədbir iştirakçılarının nəzərinə çatdırıldı.

QMƏVŞAİB-in sədr müavini Şura Musayev bu cür tədbirin müəmədi olaraq təşkilinin vacibliyindən da-

bin ünvanında davam etdirib məktəbli şagirdlərin dillərində geziş-dəlaşır. Bu məktəb hər il onlarla igid oğul və qızlar yetişdirib həyata pərvazlandırır

"XUDAFƏRİN"

nışib, qeyd etdi ki, Vətən üçün yaşanılan ömrələr, Şəhidlər unudulmurular.

Mahmud Allahverdiyevin dostu, 2-ci qrup əsil Məmmədov Mahir şəhidin şücaətindən, döyüş yolundan danışdı. Vətən şəhidləri ilə ucalar-deyən Mahir Məmmədov bildirdi ki, Mahmud şəhid olduğu gün bir daha doğuldu.

"Xudafərin" qəzetiñin baş redaktoru Şakir Albaliev Mahmud Allahverdiyevin ömrələndən danışaraq qeyd etdi ki, belə bir igidin ömrələni gənclər, yeniyetmələr üçün əsl örnəkdir. Bu gün əli silah tutan hər kəs vətən uğrunda döyüşə hazır olmalıdır. Tədbirdə Şəhidin həyat yolu eks olunmuş videoçarx nümayiş etdiril-



Cocuq Mərcanlıda tələbələrin pedaqoji təcrübəsi

Mayın 29-da Bakı Slavyan Universitetində (BSU) IV kurs tələbələrinin istehsalat və pedaqoji təcrübələrinin yekununa həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoro-

mələrini yüksək qiymətləndirib. Sonra Cocuq Mərcanlı kəndində pedaqoji təcrübə keçən tələbələrin təcrübə rəhbəri Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkənaz Məm-



ru, professor Nurlana Əliyeva bildirib ki, 2019-cu ildə BSU-dan fakültələr üzrə ümumilikdə 555 tələbə 32 dövlət müəssisəsində, 32 orta məktəbdə istehsalat və pedaqoji təcrübə keçib. Rektor orta təhsil məktəbləri sırasında Bakıda yerləşən məktəblərlə yanaşı Cəb-

mədhəsənzadə, tələbələrdən Leyla Hacıyeva, Samir Abdulov, Zərema Tintinova, Ülviiyə Mədetova və Kamile Abbasova təşəkkürname ilə təltif olunublar.

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev Bakı Slavyan Uni-



rayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinin də olduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu məktəbə BSU-nun beş nəfer vətənpərvər telebesi könüllü olaraq təcrübə keçib, universiteti layiqincə təmsil ediblər. Nurlana Əliyeva BSU məzunlarından ek-səriyyətinin istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işlə təmin olunduqlarını, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını və bu gün cəmiyyətde nüfuz qazandıqlarını diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zəmin Həziyev BSU tələbələrinin qısa vaxt ərzində şagirdlərin, eləcə də müəllimlərin sevgisini qazandıqlarını, yüksək pedəkarlıqla dərslərin tədrisine diqqət göstərdiklərini bildirib. Z.Həziyev tələbələrin düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı kəndində pedaqoji təcrübə keç-

versiteti tərəfindən Ulu Öndər Heydər Əliyevin doğum günü ərefəsində Cocuq Mərcanlıda təşkil olunan tədbirin əsl vətənpərvəlik nümunəsi olduğunu diqqətə çatdırıb. A.Fərzəliyev Cocuq Mərcanlıda keçirilən tədbirin yüksək səviyyəli təşkilatlılığına görə BSU rektoru Nurlana Əliyevaya Cəbrayıl rayon İcra Hakimiyyəti adından Fəxri Fərman təqdim edib.

Milli Olimpiya Komitəsinin sosial media üzrə koordinatoru Səfir Məmmədov çıxışında komitədə istehsalat təcrübəsi keçən

BSU tələbələrinin fəaliyyətindən danışdır. O, gənclərin iş potensialını yüksək dəyərləndirərək Milli Olimpiya Komitəsi adından təşəkkürnamələr təqdim edib.

Tədbirdə fakültə dekanlarının tələbələrin istehsalat və pedaqoji təcrübələri ilə bağlı hesabatı dinlənilib.

BSU-nun Mətbuat Xidməti



Gənclər Birliyinin V hesabat-seçki konfransı

Cəbrayıl rayon icra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev və rayon təşkilatının gənc üzvləri iştirakı ilə Mayın 24-də Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Dövlət Himminin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon



təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olduğunu və partianın fealiyyə-

mövqeyinin daha da gücləndirilmesi üçün dövlət seviyəsində kifayət qədər işlər görülür. Gənclərin sosial şəbəkələrdə fəallığından danışan Ə.Məmmədli ölkəmizin inkişafını istəməyən dairələrin sosial şəbəkələrdə qarayaxma kampaniyasına her zaman tutarlı cavab verilməli olduğunu bildirdi.

Fəal gənclərdən Zəmin Həziyev, Aytəkin Qurbanova və başqaları Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasetinin əhəmiyyətindən danışdır. Qeyd edildi ki, dövlət başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir.

Sonra Konfransda təşkilati məsələlərə baxılıb. YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin şura üzvləri və idarə heyətinin üzvləri seçildi. Əli Məmmədli YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin sədri, İsmayılov İsmayılov və Rəşad Səfərli isə sədrin müavini seçildilər.

Cəbrayıl rayon icra Hakimiyyətinin başçısı Kamal Həsənov YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin yeni seçilən



tində gənclərlə iş sahəsinə böyük önəm verildiyini qeyd etdi.


Konfransda YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Məmmədli hesabat meruzəsində bildirdi ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, partiya rəhbərliyinin qarşımızda qoyduğu vezifələrin həyata keçirilməsində YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin üzvləri də əl-lərindən geləni əsirgəmirlər.

Ə.Məmmədli Azərbaycanda gənclərin potensialına böyük önəm verildiyini, onların qayğı və problemlərinin həll olundugunu, istək və arzularının reallaşması üçün her cür əlverişli şəraitin yaradıldığını bildirdi. Qeyd etdi ki, gənclərin müasir cəmiyyətdə

heyətini təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

İcra başçısı qeyd etdi ki, müstəqil dövlətimiz Ümummülli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyaset nticəsində inkişaf edir ve bu gün bu siyaset ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Təbii ki, inkişaf siyasetindən gənclərimizə də pay düşür. Gənclərimiz isə öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasetin yerlərde icrasına yaxından köməklək etməlidirlər.

Konfransın sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.



Milli Qurtuluş günü qeyd olundu

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatında 15 iyun Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayon icra Hakimiyyəti başçısının I müavini, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Ümummülli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtmamasını xalqımızın coxəşrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olduğunu. Azərbaycan xalqının taleyinde böyük əhəmiyyət kəsb edən bu tarixi günün gələcək həyatımızın böyük başlanğıclarının əsasının qoymasında müstəsna rol oynadığını bildirdi.

A.Fərzəliyev vurğulayıb ki, Ümummülli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə ölkənin içtimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələr məkanında nəzəreçarpan dönüş yarandı. Elmi əsaslara,



beynəlxalq norma və prinsiplərə uyğun müstəqil siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya six integrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafələrini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ulu Önderin həyata keçirdiyi texirəsalınmaz tədbirlər nticəsində Milli Ordunun formalasdırılması, Azərbaycanın milli mənafələrini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması istiqamətində mühüm addımlar atıldı. 1994-cü ilin mayında atəşkəs elan olundu.

Bu gün müstəqil Azərbaycan Respublikası tərəqqi yolunda inamlı irəliləyir, möhkəmlənir, demokratik, hüquqi və dünyəvi dövlət qurucluğunda yeni-yeni nailiyyyətlər imza atır.

Daha sonra rayonun Ağsaqlar şurasının sədri Vaqif Məhərrəmov, ərazi ilk partiya təşkilat sədrləri Nəriman Əsədov, Əsəd Əsədov çıxış etdilər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş məşhur həkim-kardioloq Rasim Məhərrəmova YAP-in üzvlük vəsiqəsi təqdim olundu.

"Xudafərin"

Milli Qəhrəman Vüqar Hüseynov anıldı



(Əvvəli səh. 1-də)
Vüqarın qardaşı Həbib müəllime söz verildi:

- Mən 1971-ci ildənəm, o, məndən iki yaş böyük idi. Mən bu gün rayon rəhbərliyinə, tədbiri keçirənlərə minnetdarlığımla bildirirəm. Bu tədbirin əhəmiyyəti böyükdür. Ona görə ki, əsas odur ki, tarixdən lazımı ibret götürməyəndə, tarix tekrarlanır. Vuruşan her kes milli Qəhrəmandır. Gənc nəslə aşılamاق lazımdır ki, biz müstəqillik qazananda ermənilər təsadüfən el-ayağımıza dolaşmındılar. Düşmənlerimiz amansız və mənfurdur. Xəstəyə, şikətə, uşağ-aqdına əl qaldırmazlar, amma ermənilərin hələ ziyalısı sayılan Zor Balayan vəhşicəsinə uşağın derisini soyqıdan həvəsle danişır. Onlar Qafqazın yerli sakınları deyiller, onları ruslar Qafqaza sıriylər ki, istifadə etsinlər məqamı geləndə.

Vüqar əslində uzun ömür yaşıdı, yəni şəreflə yaşıdı, tarixə, mülətə öz adını yazdırdı. Axırkı döyüşdə 1mləsildən olan bir oğlanla qalıb, döyüşüb və 12 nəfər polis yoldaşını ölümündən xilas etdi. Mixail Qorbaçovun imzası ilə Qızıl Ulduz ordeni təltif olunub. Ulu öndərin imzası ilə Milli Qəhrəman adına layiq görüllər. Bu məktəb bizim hər birimiz üçün əzizdir. Atamız Tofiq müəllim sehhətli bağlı burada iştirak etmir. Biz gərək uşaqları ele təribye edək ki, gələcəkde öz layiqli yerlərini tutsunlar, nə işin-pesənin dalınca getsələr, hətta fehla də olsalar, öz işlərini layiqli tutsunlar. Bir daha bu tədbiri təşkil etdənlərə min-

kilatçılıqları ilə keçirilən tədbirin bədii hissəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, slayd nümayiş olundu, Vüqar Hüseynovun həyatını eks etdirən səhnəciklər göstərildi.



Sonda şəhidin qardaşı Həbib Hüseynov bir daha tədbirin təşkilatçılara təşəkkürlerini ifade etdi.

Şakir ƏLİFOĞLU





Unutsaq, unudularıq

Güllələr güllər bitirər...



Mayın 31-də Bakı şəhərindəki 12 sayılı peşə liseyinin binasında fəaliyyət göstərən Cemil Ohmədov adına Cəbrayıllı şəhər tam orta məktəbinin məktəbinin adını daşıyan Sovet İttifaqı Qəhrəmanı Cemil Məhəmməd oğlu Ohmədovun anadan olmasının 95 illik yubileyi işiğində "Unutsaq, unudularıq" adlı xatirə gecəsi keçirildi.

Tədbirdə Dövlət Himnimiz səsləndirildi.

Məktəbin direktoru Mina Cəlil qızı Fətəliyeva giriş sözü ilə tədbiri açıb bildirdi ki, bu gün biz buraya Sovet İttifaqı Qəhrəmanı, məktəbimizin adını daşıyan Cemil Ohmədovun qəhrəmanlığını işığında yığışmışıq. Bu gün biz Cemil Ohmədov və onun göstərdiyi döyük qəhrəmanlığının davamçıları olan igid vətən oğullarının işığında tədbir keçiririk. Tədbirimizdə rayon icra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, rayon Təhsil Şöbəsinin müdürü Zəmiq Qurbanov, SHXÇDX-nin rayon bölməsinin sədri Anar Rəhimov, Milli Qəhrəmanımız Vahid Quliyev, Xəyyam Məmmədov, Cemil Ohmədovun ailə üzvləri və başqa eziq qonaqlar iştirak edirlər. Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Mina xanım özünün şagird olduğunu dövrlərdə dəfələrlə rayon mərkəzində ucaldırmış C. Ohmədovun büstü öündən pioner salamı verib keçdiyi, fəxri qarovalda durduğunu xatırlatdı. Qeyd etdi ki, 1982-ci ildən məktəb Cemil Ohmədovun adını daşıyır. Habelə Cəbrayılda C. Ohmədovun ev müzeinin təşkil olunduğunu da diqqətə çatdırıldı. Bildirdi ki, bu günkü tədbirdə şagirdlərimiz C. Cabbarlı film studiyasından aldığım 1941-1945-ci illəri eks etdirən herbi geyimlərdən, rayon tarix-dişarşunaslıq müzeindən götürdüyümüz ekspozitordan, habelə Cemil Ohmədovun öz şeirlərindən, haqqında yazılan şeirlərdən əyani vəsait kimi istifadə etməkə maraqlı və mezmənlü bir programla çıxış edəcəklər.

RİHB-nin 1-ci müavini Arif Fərzəliyev çıxışı zamanı rayon icra Hakimiyyətinin başçısı Kamal Həsənovun salamlarını tədbir iştirakçılarına çatdırıb, qeyd etdi ki, müyyəyen üzrli sebəblərdən burada iştirak etmir. Daha sonra Arif müəllim Cəbrayıllı günləre qayıdib əlavə etdi ki, Ramil Səfərov, Mübariz İbrahimov və başqa qəhrəman oğullarının özlərinin sələfi kimi Cemil Ohmədovun qəhrəmanlığına baxıb örənk götürdülər, qəhrəman oldular. Bu gün burda Cemil Ohmədovun doğmaları, əzizləri iştirak edirlər. Rayonda da onlara çox böyük hörmətlə yanaşıblar. Cemil Ohmədov adına sovvəz var idi, məktəb var idi, məktəbin həyatında ev-muzeyi var idi. Rayon mərkəzində büstü qoyulmuşdu. Her il 1 May, 9 May və s. kimi tarixi günlərdə bəstün öünü gül-cüçək buketlərlə bəzənər, məktəbilər pioner salamı verib keçərlərlər. Rayonumuzun tanınmış ziyalisi Şəhriyar Quliyevin də rəhu şad olsun ki, onun övladı Fuad müəllim C. Ohmədovun ev-muzeyinin açılışını, eləcə də digər tədbirləri o vaxt videolentin yaddaşına

kötürə bilmişdi. Sağ olsun.

Belə bir tədbiri keçirdiyinə görə məktəbin rəhbərliyinə rayon rəhbərliyi adından təşəkkürlerini bildirən A. Fərzəliyev axırdı: - Cemil Ohmədovun yaxınlarına gözaydındığı verirəm, ona görə ki, onun ruhu bu gün bizimlədir, ona görə ki, o, yaşayır, - deyərək çıxışını tamamladı.

Rayon Təhsil Şöbəsinin müdürü Zəmiq Qurbanov:

- Tədbir iştirakçılarını salamlayıb, xoş gəlmisiniz deyirəm. Bu gün burda bir bayram əhval-ruhiyyəsi var. Vətənpərvərlik ruhunun aşınmasına bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Təhsil müəssisələrində bu cür proqramlaşdırılmış şəkildə şagirdlərə hərbi vətənpərvərlik təbiyəsinin aşınması çox böyük təsir göstərir. 1924-cü ildə Cəbrayılda dünyaya gələn Cemil Ohmədov təkcə Cəbrayı üçün, Azərbaycan üçün yox, bütöv sovet ölkəsi üçün fəxrolunası böyük şücaət göstərdi.



Leytenant rütbəsi alan gənc hərçimizin gəncliyində göstərdiyi bu böyük şücaət bəlkə də hələ o an üçün belətəz bir zamanda düşündürə bilməzdilə. Lakin o, inanılmaz fədakarlıq göstərdi. Çayın içərisində öz bölüyü ilə saatlarla qalıb igidiqliklər göstərən Cemil Ohmədovun bu qəhrəmanlığı Böyük Vətən müharibəsinin qələbə ilə bitməsi yolunda göstərilən misilsiz döyük rəşadətlərindən biri kimi tarixə qızıl hərflərə yazılıdı.

Daha sonra Təhsil Şöbəsinin müdürü Zəmiq Qurbanov qeyd etdi ki, qismət olsun ki, tezliklə Cəbrayılda Cemil Ohmədovun adını daşıyan keçəndən keçək. Cəbrayıllı şəhər orta məktəblərindən birinin adını daşımaqla adının əbədiləşdirilməsi haqqında şeirlər, mahnilər qoşulması və s. ilə hər bir Azərbaycanlı kimi Cəbrayıllı əhalisi də qurur hissə duyr. C. Ohmədov qəhrəmanlığının tədrisinin, təhlükənin nəticəsidir ki, rayonumuzdan bu gün 6 Milli Qəhrəmanımız yetişib. İnanıram ki, bu qəhrəmanlıq örnəyi bundan belə də gənclərimiz qəhrəmanlıq əhval-ruhiyyəsinə yüksək təsir edəcək və bundan sonra da tarix darduqca çoxlu qəhrəmanlarımız yetişəcəkdir.

Rayon tarix-dişarşunaslıq mu-

zeyinin direktoru **Tariyel Abbaslı** çıxışında rəhmətlik Şəhriyar Quliyevin köməkliyi ilə Rəyasət Heyeti məktub yazılıb, Cemil Ohmədovun Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi barədə diplomun əşlinin alınması, Fuad Quliyevin Polşaya gedib orada Cemil Ohmədovun məzarını ziyarət etməsini və s. tarixi məqamları xatırlaması da tədbir iştirakçılarında maraqlı duyugular oydатı.

Fuad Quliyev tədbiri təşkil edənlərə minnətdarlıq hissələrini ifadə edərək bildirdi ki, bu günkü danişanınlara siz bəlkə də nağlı ki mi qulaq asırsınız, amma bunlar nağlı deyil, həyat id. Ona görə də bu tarixi anları yaşayan insan kimi mən özümdən ixtiyarsız doluxsunuram. Mən bir vaxtlar Belarusiya, Minske, Brest şəhərinə getdim, Cemil Ohmədovun döyük yoldaşları ilə görüşdüm, səhəbət etdim. Məni muzeə apardılar. Orada Azərbaycanlı döyüşçülerin adları var idi, amma xatirə - əşyaları

yox idi. Mən ordan atamla əlaqə saxladım. Şahmat taxtası, tar, corab və s. əşyaları göndərdi atam. Cemil Ohmədovun şahmat oynamağı, tar çalmağı da var idi...

Daha sonra Fuad müəllim onu da qeyd etdi ki, biz Cəbrayılda olanda hamımız ele biliirdik ki, Cemil Ohmədov bizim hamımızın əzizi-doğmasıdır. Təkcə qohumları onu özlerinə yaxın bilmirdi. Bax biz vətənimizi belə sevməliyik, vətən uğrunda qurban gedənlər bizim hamımızın əzizimizdir, doğmamızdır.

Milli Qəhrəman **Vahid Quliyev**: - Çar Rusiyası dövrü Azərbaycanlıları əşgerliyə çağırırmıdlar. Sovet dövründə isə tikinti batalyonlarına aparıb fəhlə kimi işlədirdilər. Mən də belə xidmətdə olmuşam, - deyə çıxışına başladı. 700 000-dan çox soydaşımızdan 400 000-dən çoxu qayıtmadı, həlak oldu. Cemil Ohmədovun Sovet İttifaqı Qəhrəmanı adı alması isə onun böyük şücaət göstərməsi hesabına olmuşdur. O vaxt alman fəsizmi vardi, bu gün isə erməni fəsizmi.

Daha sonra Milli Qəhrəman ölkəmizdə gedən ordu quruculuğundan danışıb, hamımıza Cəbrayılda görüşmək arzusunu ifadə etdi.

Cemil Ohmədovun ailə üzvləri adından qardaşı qızı - Xalq yazıçısı Sabir Ohmədinin qızı **Yaqut xanım** tədbir iştirakçılarını salamlayıb, təşkilatçılara minnətdarlıq duyugularını çatdırıldı. Daha sonra atası Sabir müəllimin onları tez-tez Cəbrayılla, Xudafərin köpüllerinə aparmasından danişdi. Əmisi Cemil Ohmədovun həyat yolundan onlara ehateli məlumatlar çatdırıldıqını dedi. Anası Tavad nənənin Cemilin yaşı yuxarı yazdırmalarını qeyd etdi. Onun 1926-cı ildə doğulduğunu, ancaq sənədlərdə 1924-cü il yazıldığı bildirdi. Orta məktəbə gedəndə yaşı az olduğuna görə dəyişdirib 1924-cü il yazdırıldıqını dedi.

Yaqt xanım bildirdi ki, Tavad nənə deyərdi ki, Cemil sevinə-sevinə gəlib dedi ki, bizi əsərliyə, cəbhəyə aparırlar. Bu vətənpərvərlik onda elə-bəle yaranmamışdı. Aile təbiyesindən, Cəbrayıllı torpağının ab-havasından yaranmışdı. O, uşaqlığından çoxlu bədii ədəbiyyat oxuyarmış. Bədii əsərləri çox mütləi edənlər həmişə oradakı müsbət qəhrəmanlara oxşamağa çalışırlar. Cemil əmim də məhz bu cür əqidə ilə böyük boyaya-başa yetmişdi. Bədii ədəbiyyatı çox oxuyanlar heç vaxt qorxaq olmazlar.

Sabir müəllimin oğlu Məhəmməd də Murovdəğda şəhid oldu. Anadan olduğu gündə də - ad gündənde də şəhid oldu. Onda atam dedi ki, mən şəhid olmadım, o, şəhid oldu. O, geri çəkilmədi, gəndən gələn bir qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Biz bura, bu məktəbə bir əmi ocağı kimi baxırıq, bir daha bu günkü tədbiri təşkil edib hazırlanınlara təşəkkür edirəm, - deyə Yaqt xanım sözünü tamamladı.

Məktəbin direktoru Mina Fətəliyeva elan etdi ki, tədbirin bədii hissəsinə direktor müavini Röya İsləmovə və Nigar Cəfərova araya-ərsəyə getiriblər.

Beləcə, bədii hissədə Fuad Şəhriyar oğlunun vaxtılı videolenin yaddaşına köçürülmüş olduğu anlar nümayiş olundu. Cemil Ohmədovun anası Tavad nənənin danışıği birbaşa qəhrəmanın həyatına dair bir sira məqamları tamaşaçıların təsəvvüründə canlandırıldı.

SSRİ Müdafiə Nazirliyinin 24 may 1945-ci il tarixli Fərmani ilə C.M. Ohmədovun Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsindən tətbiqətən digər məqamlara qədər hamısı - Qızıl Ulduz, Aleksandr Nevski ordonları alması və s. məktəbilərin hazırladıqları səhnəciklərə əsasında, habelə ona həsr olunmuş şeirlərin səsləndirilməsilə, Cemilin özünün cəbhədən gəndərmiş olduğu əsgər məktubları əsasindən qədim olundu.

Məktəbilərdən Vüsal Bağırov, Aydan Məmişova, Nazir Süleymanov, Murad Hüseynov, Tural Əliyev, Röyalə Alışadə, Gülnar Behramova, Türkən Nağıyeva, Məxmər Əliyeva, İradə Məmmədova, Əhrar Məmmədov, Murad Şirinov, o cümlədən ibtidai sinif şagirdlərinin Aytun, Zəhra, Şahnaz, Lale, Yağmur, İlaha və başqalarının çıxışları çox böyük maraqla qarşılıqlı. Qvardiya leytenantı C. Ohmədovun Polşada rota komandiri kimi öz rotası ilə birgə

10 saat su içərisində qalması, küçə vuruşması aparıb, 3-cü dəfə yaralanması, 6 oktyabr 1944-cü ilde həlak olması və s. başqa anlar məktəbilərin ifasında elə məhərətlə dəfələrini gətirdi ki, tədbir iştirakçıları sanki həmin anları tarixin təkərini geri fırlatmaqla canlı şəkildə yaşadılar.

Axırda Təhsil Şöbəsinin müdürü Zəmiq müəllim belə bir tədbiri hazırladıqlarına görə məktəb rəhbərliyinə, habelə səhnə geyimlərile məktəbilərini təmin edən C. Cabbarlı film studiyasına və C. Ohmədov məktəbinə öz qoynunda yer ayıran 12 sayılı peşə liseyinin rəhbərliyinə təşəkkürlerini ünvanladı.

Epilog. Analar oğullarını cəbhəyə yola salanda tapşırıq verirlər ki, zəfər sorğu ilə get qayıt. Amma elə et ki, heç vaxt arxadan, kürəyindən yaralanma. Bu öyünd-nəsihətin mənası o deməkdir ki, həmişə döyüslərdə sinəni qabağa verib düşmənin üstüne hücküm çək, ireli, qabağa get ki, yaralananda da döşündən, sinəndən yaralan. Yoxsa ki, düşmən qabağından qorxub geri çəkilmə, fərərlik edib arxaya qaçma ki, düşmən də səni arxadan, kürəyindən vursun. Bax belə bir öyünd-tərbiyə ilə analar cəbhəyə oğul yola salırdılar. Sovet İttifaqı Qəhrəmanı Cemil Məhəmməd oğlu Ohmədovun anası Tavad nənə də oğlunu bu ruhdə böyüdüb yola salmışdı. Odur ki, Cemil də ayri-ayrı döyüslərdə üç dəfə ağır yaralansa da, geri dönmədi, son nəfəsinə kimi düşmən üstüne yeridi öz döyüşü böülüyü ilə. Elə qəhrəman kimi də - Sovet İttifaqı Qəhrəmanı kimi də sinəsini gülələrə sıpər edib həlak oldu.

Güllə sözü ilə gül sözü arasında zahiri səslənişə yaxınlıq olsada, məzmunca bir-birinə zidd olan kəlmələdir. Güllə mühabibəni, ölümü, nifrəti bildirirə, gül sülhü, həyatı, sevgini-məhəbbəti ifadə edir. Amma bu ifadəni öz canları-qanları bahasına bir yerde birləşdirir qəhrəmanları. Düşməne sıpər edilən sinələrinə dəyən gülələr igidlərimizin sinələrində alqımızı gülələrə dönür. Beləcə, qəhrəmanlarımızın ürəyinə tuşlanan gülələrlə onların sinələrində gül bitirir. Bu, artıq fövqələq qəhrəmanlıqdır. Sovet İttifaqı Qəhrəmanı Cemil Məhəmməd oğlu Ohmədov da məhz beləcə döyüşü fədakarlığı ilə gülələri sinəsində gül etdi... O gülələr vətənə məhəbbətdən cücrelən solmaz ebediyatçıçıklıdır. O gülələr öz toxumlarını milyonlarla soydaşlarınıñ ürəyinə saldı. Hər dəfə o qəhrəmanlar anıldıqca, yad edildikcə ürəkde cücrelən o solmaz sevgi çıçəklərini ellərində dəstə bağılayıb, buket şəklinde məzarları üstüne, büstləri, heykəlləri, abidələri qarşısına, şəkli öününe düzürlər. Bəli, anım mərasimlərdəki o gülələri bir vaxtlar qəhrəmanlarımız sinələrinə sıpər etdikləri gülələrin al qanından qazanmışlar. Gülələri sinələrində gül kim bitiren qəhrəmanlarımızın qazancı isə onların əməllərinə, ruhlarına olan tükənməz xalq sevgisi olur. Necə ki, belə bir sevginin timsalında mayın 31-də C. Ohmədovun 95 illik yubileyi münasibətlə keçirilən "Unutsaq, unudularıq" tədbirində buna biz şahidlilik elədik...

Şakir ALBALIYEV



İyunun 8-də 6-cı mikrorayondakı "Nubar" restoranında Şükürbəyli kənd orta məktəbinin 1969-cu il məzunilarının görüşü keçirildi. O vaxt yeniyetmə oğlanlar və qızlar kimi orta məktəbi bitirən bəyənlər 50 ildən sonra aqsaqqal və ağıbırçak görkəmində bir-birlərlə görüşürdülər. Zaman onların üzlərinə-gözlərinə elə naxışlar-qırışlar çəkməmişdi ki, hətta onların içində bir-birlərini tanımayanlar da oldu.

Bəli, zaman - 50 illik vaxt fasiləsi araya çox ayrıılıqlar salmışdı. Bir-birlərindən əbədilik ayrılanlar da - yəni dünyalarını dəyişib və görüşə gəlmeyənlər de vardi. Amma bu görüşün təşkilatçıları onları da unutmayış, onların övladlarından-vərəsələrindən bu görüşə çağırılmışdır. Tədbirin aparcisi olan İba Həsənov rəhmətə gedənlərin xatirələrini andı, onlara Allahdan rəhmət dileyib xatirələrini yad etdi. Arzu olundu ki, növbəti görüşü - 55 illiyi doğma Cəbrayılimizda, Şükürbəyli kəndində keçirmək qismətimiz olsun.

İba Həsənov danışmışca gah kövrəlir, gah da bu günkü görüşün sevincində fərehlenirdi. Müyyəyen nizami ardıcılıqla sınıf yoldaşlarına söz verir, onların özleri haqda məlumat vermələrini - keçən vaxt ərzində arada nələr baş verdiyini çatdırımlarını istəyirdi. Çünkü taleyin amansız rüzgari araya ayrıraq salmış, qaçqın-köçkün vəziyyətdə hərəni bir tərəfə səpələmişdi. Bu səbəbdən də hərə bir tərəfdən - məskunlaşmışları ayrı-ayrı rojionlardan gəlmüşdi. Odur ki, ilk olaraq İba müəllim qadınlara söz verəndə, söze başlayan Surayə Məmmədova (Novruzova) Mingeçevirdən geldiyini söylədi. Görüşü təşkil edənlər, o cümlədən İba Həsənova təşəkkürünü bildirdi. Çantasından məktəb illerinin yadigarı olan şəkilləri çıxardıb göstərdi. Dedi ki, mən həmişə siz xatırlayıb bu şəkillərə baxıram. Baxıb sonra xatırlamıram. Daha yığcam desəm,

50 ildən sonra...

xatırlayıb baxıram, baxıb xatırlamıram.

Sona Şahverdiyeva isə dedi ki, elə bil bu görüşlə ayrıdan birinci sınıfə gəlmisəm. Hər şey bir anlıq qayıdır tekrarlandı gözlərim önündə. Bu görüşü təşkil edən İba müəllime, Sabir Səferova minnədarlığımı bildirirəm. Həyat yoldaşılma, nevə-nəticələrime çox xoşbəxtəm. Hamınıza da həyat yoldaşınızla birgə olmağınızı, qoşa yaşamağınızı arzulayıram.

Daha sonra xanımlardan Nadile Nuriyeva, Əzizə Cəferova, Həməyil Məmmədova, Fırangül İsgəndərova, Meleykə Məmmədova, Narinc Cəferova ötən illərin yaddaqalan xatirələrini hezin duyğularla dileyərək.

İba müəllim bu duyğulardan təsirlənib dedi ki, çinarın altındaki yürüük yadınızdadır. Ordan yellənərdik, kimse də elinə bir çubuq alıb düşdürü yürükdə yellənenin üstüne ki, istədiyinin adını desin. Deməyənə qədər çubuqlayırdılar. Axırdan canını qurtarmaq üçün hərə yalandan-gerəkden bir ad çağırırdı, canını qurtarardı çubuqdan. Gün olsun ki, Qarabağın birlikdə qeləbə bayraqımızı sancaq, yenidən o şən-bəxtəvər günlerimizə qayıdaq. Allah siz yoldaşlarınızın, ailənizin üstündən eşkik eləməsin.

Yusif Rüstəmov duyğularını şeirlə səyləməklə ifadə etdi, xatirələr gözündə, qalbimdə yaşayır, Allah sizi qorusun, sizi unutmazam, - dedi. Daha sonra meclisi müşayiətədən rayonumuzun "Çınar" ansamblının üzvləri ilə qarmonunu dileyərək müsiki nömrələri səsləndirdi.

Məhəmmədali Verdiyev isə kövəlib, gəlin bu cür görüşləri 50 ildən bir yox, 3 ildən bir keçirdik, çünkü təbiətin işini, Allahan işini bilmək ol-



mur, - deyib kövrəldi.

Arif Məhərrəmov: -Biz evimizdə, məktəbdə halalıq təbəvəsi aldıq, yaxşı zəmanədə yaşadıq. Əvvəller televiziya və qəzetlər vasitəsilə yaxşı fikirlər, ideyalar təbliğ olunurdu, icimiz fikir var idi ki, mənəvi dəvərlərə nəzarət edirdi. İndi zəmanədə yaşayış, baxırsan, adamın ürəyi parlayıb, - deyib mənəvi məsələlərdən danişdi, Cəbrayıllı günərin həsrətini yaşadığını dedi.

Asif İmanov fikirlərini şeirlə başladi, hər qocalan ucalmaz, -deyib qocalığın bir aqsaqqallıq, ağıbırçaklı mərtəbəsi kimi şəreffli olmasın danışı.

Həsən Rüstəmov: Hər dəqiqə fikirleşirdim ki, necə olacaq bu görüş. Sizi gördüm sevindim. Allah hər biriñizi sevindirsin. Hərəminin ürəyimizdə bir nisgil var, torpaq, yurd nisgil. Allahdan arzum budur ki, hamimizə doğma Cəbrayıla getmək nəsib olsun. Sıralarımızı tərk edən sınıf yoldaşlarımıza, müəllimlərimizə Alahdan rəhmət diləyirəm.

Sabir Səferov: -Mina təmizləmə işinə mən baxıram. İnşallah, doğma Cəbrayıllı işğaldan azad olunur, gedib oraları minalardan təmizləyərik, siz də arxayınçılıqla o yerlərə gedib çıxarsınız, - dedi. Əlavə etdi ki, kişiye qızıl lazım deyil. Kişinin qızılı onun həyat yoldaşıdır. Arzu edirəm ki, hər biriniz öz həyat yoldaşınızsa sağ-salamat yaşayasınız.

Arif Quliyev çıxış edib bildirdi ki, sinif yoldaşımız Zeynəb Səferova mənəm qardaşının həyat yoldaşıdır, məcburi köçkün qəsəbesində yaşayır. Səhhəti ilə bağlı gəle bilmədi. Hər ağızda bir dua var, gəlin ona Alahdan şəfa diləyək.

Bariz Baxşəliyev: -Mən sizinlə görüşəndə sevincimin həddi-hüdüdu olmadı. Gün olsun ki, tezliklə Cəbrayılda görüşək. Görənən sevincim nə qədər çox olar. Allah qismət eləsin hər birimizə.

Tədbirə xüsusi dəvət olunmuş Köçəri Babayev adına kolxozun sedri Ənvər Köçəri oğlu Babayev 30 il əvvəli xatırlayıb dedi ki, mən Şükürbəyli kənd məktəbində müəllim işləyəndə siz məktəbi qurtarmagınızın 20 illiyini keçirmişdiniz. İndi isə 50 illik keçirirsiniz. Onda doğma torpaqlarımızdaydıq. Allah qismət eləsin yənə doğma Şükürbəyli idə görəsek, bütün tədbirlərimizi də orda keçirdik. Hamımızı cansaqlığı arzulayıram.

İba Həsənov bu arada təessüflə qeyd elədi ki, məcburi köçkünlik biziçəzərəbələr vurub. Bunkardan biri də bu gün Şükürbəyli kənd tam orta məktəbinin fəaliyyət göstərməmişdir. Bu, bizi çox təsirləndirir. Halbuki Şükürbəyli kənd məktəbinin uzun müddəti tarixi ənənələri olub və təkcə Cəbrayıla yox, respublikamızda çox ziyanlılar bəxs edib. Belə bir məktəbin tez bir vaxtda fəaliyyətinin bərpə olunmasına çox arzulayıraq.

Istefada olan polis polkovniki Məhəmməd Hacıyev, istefada olan mayor Arif Muradov, Rafiq Muradov, Kamal İsmayılov, Əfsər Bayramov, Famil Əmirəslanov, Kamil Məmmədov, Duyyamin Məstəliyev, Məhəmmədəli Səferov, mərhum Asif Həmzəyevin oğlu Pərviz müəllim çıxışlarında həzin kövrək xatirələrdən söz açıdlar, növbəti belə tədbirin doğma torpaqlarımızda, Şükürbəyli kəndində keçirilməsini arzuladılar.

Şakir ALBALIYEV



Nurlu simasi, əziz xatirəsi yaşayacaqdır

Rayonumuzun icimaiyyətinə ağır itki üz vermişdir. 28 aprel 2019-cu ildə Mahmudlu kənd uşaq musiqi məktəbinin direktoru Əliyev Elman Fərzalı oğlu 61 yaşında qəflətən vəfat etmişdir.

E.F.Əliyev 1 yanvar 1958-ci ildə Cəbrayıl şəhərində anadan olmuşdur. 1965-1975-ci illərdə M.Qorki adına Cəbrayıl şəhər orta məktəbində təhsil almışdır. 1976-ci ildə S.Hacıbəyov adına orta ixtisas musiqi texnikumuna daxil olmuşdur.

Elman Əliyev 1980-1984-cü illər ərzində Cəbrayıl şəhərində anadan olmuşdur. 1965-1975-ci illərdə M.Qorki adına Cəbrayıl şəhər orta məktəbində təhsil almışdır. 1976-ci ildə S.Hacıbəyov adına orta ixtisas musiqi texnikumuna daxil olmuşdur.

Elman Əliyev təkcə musiqi kimi yox, məktəb direktoru kimi yox, həm də bir fəal icimaiyyətçi kimi rayonumuzun icimaiyyətində özünü yaxşı tanıtmışdır. Belə ki, o, 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü idi. Bundan əlavə, dəfələrlə Azərbaycan Respublikasının Milli Məclisine keçirilən seçkildə məntəqə müşahidəcisi kimi fəal iştirak etmişdir.

Elman Fərzalı oğlu Əliyev həm də nümunəvi aile başçısı-üç qız atası idi. Amansız əcəl onu bizim sıralarımızdan tez apardı. Musiqi kimi həssas duyğulu bir insanın, bir təhsil müəssisəsinin rəhbərinin, rayonumuzun icimaiyyət fəallarından olan vətəndaşın və bir nümunəvi ailə başçısının özündən geridə parlaq xatirələri qaldı. Onun nurlu siması və əziz xatirəsi onu tanıyanlar yaddaşında ebedi yaşayacaqdır.

Allah rəhmət eləsin!

Cəbrayıl rayon icra Hakimiyyəti, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti



Şəkillərdə: 50 il əvvəl Şükürbəyli kənd orta məktəbinin şəhər, qayğısız məktəb illerindən ayrı-ayrı anlar





Müellim işlədiyim uzun illər ərzində qəlbimdə bir-birindən maraqlı, yaddaqalan coxlu həzin xatirələr var. Onları indi de heç unuda bilmirəm.

Onlardan biri belədir:

- 2001-ci ildə Sabirabad rayonundan köçüb Bakı şəhərinə gəldim. Məni köçməyə vadar edən də uşaqlarımın Bakıda oxumaqları oldu...

1993-cü ilden erməni işğalçıları rayonumu işğal edəndən sonra Sabirabada gəlib, orada olan böyük kəndlərdən birində, Qarağac kəndindəki məktəbdə məskunlaşmışdım.

O kənddə Şəhriyar kəndi bir-birinə çox yaxın idi. Şəhriyar kəndi ərazisində məcburi kökünlər üçün şəhərcik salmışdı və orada 3 orta məktəb vardi. Onlardan biri de Cəbrayıllı 12 sayılı orta məktəbi idi. Mən wəhət yoldaşım həmin məktəbdə işləyirdik. Hər gün Qarağac kəndindən məktəbə olan 14 km-lük yolu gedib qayıldırdıq. Hər çətinliyə dözməyə məcbur olurdum. Fikirləşirdik ki, Bakıya köçməyə ehtiyac yoxdur, artıq gedir tezliklə geri - rayonumuza qayıdırıq. Bax beləcə, 7 il gelib keçdi... Aixi ki, məcbur olub şəhəre, uşaqlarımızın yanına köçmeli oldum.

2001-ci il avqust ayının 8-də Bakı şəhərində hava çox isti idi. Bir məşinla Binaqadı kəndinə gəldik. Kənddəki peşə məktəbinin binasında bir ucuq-sökük köhne emalatxana otığını güclə bir həmyerimin köməyi ilə ala bildik. Bir həftə onun içərisini təmizləyib güclə səliqəsahmana saldıq. Sabirabaddan getirdiyimiz bir-iki yataqاق destini ora yığırdıq. Onu da deymək ki, mənəfү düşən 1993-cü il avqust ayının 23-de rayonun mərkəzini işğal etdi, lakin hələ işlədək Arazboyu kəndlərə enmedi. Arazboyu kəndlərə həyat öz qaydasında bir neçə ay davam edirdi. Hami səksəkəde olsa da, öz ev-eşyindən id. Əkin-bincin de öz qaydasında gedirdi. Hətta deyirdilər ki, SSRİ sərhəddi toxunulmazdır, düşən buraya gitməz. Bu fikir hamı kimi bizdə de müyyən qədər inam və arxayıncıq yaradırdıqdan öz evimizdə idik. 1993-cü il oktyabr ayının 23-de yağı düşən nehayət, Arazboyu kəndlərə də qəfil hückum etdiyindən və mühəsirə şəraitindən cıxa bilmişdi. Allaha şükür edirik ki, nə yaxşı ki, mühəsirə şəraitindən cıxa bilmişdi. Saq-salamat qalmışdı. Buna görə çox sevinirdik, şükrülər edirdik. Çətin məqamda insan öz canından başqa heç bir şey maraqlandırmır.

Avqust ayının ortası yaxınlaşdırı. Fikirləşdim ki, aparıb o vaxt şəhərdə yerləşən Cəbrayıllı Rayon Tehsil Səbəsine əriże verim. İş yerimi dəyişək bərədə qabaqcadan məlumat verem, həm də iş üçün xahiş edem. Sonra gec olmasın, çətinlik yaramasın deye şəhəri gün iki əriże yazılın tezən təhsil səbəsindən geldim. Tehsil səbəsinin müdürü Valide Həsənovanın qəbuluna düşdüm. Ərizələri stolun üzərinə qoydum. O, ərizələri götürüb tez diqqətlə oxudu ve dedi:

- Behram müellim, şəhərdəki məktəblərimizdə yoxdur. Tez qayıt Sabirabada. Burada iş mümkün olmayacaq. Öz iş yerinizi boş qoymayın. Müelliməni də görürən geri qayıt...

- Bu, mümkin dəyil, Valide müellime, mən artıq köçüb şəhəre gəlmisəm. Burada 3 usaqım oxuyur. Özü də oğlan uşaqlarındır. Onları yiyəsiz buraxmaq olmaz - dedim, - bura şəhərdir.

- Onda çalış özüne iş tap, bizdə imkan yoxdur. Özün bilsərsən, bizi iş olmayacaq, - Valide müellime dedi.

Doğrusu, bu sözdən sonra ümidi yerişən qırıldı. Axtarış özüm və heyat yoldaşımı iş tapmamış. Başqa çare yoxdur. İş tapmasam vəziyyətimiz çox ağır olacaq, 3 tələbə oxutmaq zarafta deyildi, özü də şəhərdə, bu çətin vəziyyətde...

Həmin gün eve çox bəkef qayıtdım. Cox narahat idim, qas-qabağıñ tökülmüşdə. Bilmirdiim nə edim, hərə gedim. Ali məktəblərə dərəs deyən tələbə yoldaşlarım da mənim şəhərə gəlməyimi bilsərlər də, heç birindən kar çıxmadi, mənə yaxın gəlmədilər. Hiss etdim ki, çətin məqamda adama kömək elini uzadan nadir dostlar olur. Bir neçə ali məktəblərə də baş çəkdi, heç biri də mənə iş tapmadı. İngilis dili fakültəsinə fərqlənmə diplomu ile bitirsem də, bu dili yaxşı bilsem də, mənə kömək elini uzadan olmam. Fikirləşdim ki, orta məktəblərə də baş çəkim, bərənəsən yərlər olar. Bu də mümkin olmadı. Doğrusu, avqustun axıraları gəlib çatırdı. Həyacan məni bərk bürümüşdə. Bilmirdim nə edim, lap odla su arasında qalmışdım. Fikirdən gecələr də yata bilmirdim, yuxum erşə çəkilmişdi. Çətinlik məni bərk boğazlamışdı, bilmirdim nə edim...

Bir gün çox fikrili halda şəhərdən qayıdır "Sentralni" adlanan yerdən keçib eve tələsik gedərkən təsadüfen dostum

Sahib müəllimlə rastlaşdım. O, məni görəcək tez soruşdu:

- Behram müəllim, salam, nə yaman fikirlən, rəngin də çox tutqun görünür. Eşitməşən şəhərə kömüsən. Yaxşı iş görümüsən, bəlkə iş tapa bilmirsən? Ona görə belə bikenəm?

- Elədir, Sahib müəllim, çox çalışdım, iş tapa bilmədim, elimdə pulum da yoxdur, çətinlik çoxdur, bilmirəm nə edim. Çox çətin vəziyyətə düşmüşəm, yaxın duran da yoxdur, - dedim.

Sahib müəllim bu sözləri eşidən kimi dedi:

- Behram müəllim, heç narahat olma, bizdə bir analıq məzuniyyətinə çıxan olacaq. Özü də ingilis dili müəllimidir. Onun yerinə sizi getirəcəm. Heç narahat

sında klassik şairlərden getirdiyi yerli-yerlə dedi. Şairlər onun keskin hafızəsindən, güclü yaddaşından xəber verirdi. Qəzetlərde və jurnalarda çap edilən şeir və həkayələri o, əsl təqiqçi kimi təhlil edir, onların zeif cəhətlərini təqiq edirdi. Söhbət zamanı həmişə de deyərdi:

"Bədii yaradıcılıqda güzəst yoxdur. Yازan adam her kəlmənin, her sözün qədrində bilməlidir. Ona cavabdehdir. Qəlem sahibi çox ehtiyatlı və çox yaradıcı olmalıdır, yoxsa ağızına gələni yazmamalıdır. Əger yazarsa, onda ədəbiyyat nüfuzdan düşər, sevilməz..."

Mən ilk günlərdən dərslərimi çox intensiv aparır, şagirdlər dil bilməyin ehemmiyyətindən söhbət açır, ingilis dilinin beynəlxalq dil olduğunu, onun xalqlar

nə yaxşı oldu bu meclisi təsis etdi. Dədə Qurbanının ruhu indi çox sevindi. Bundan sonra bu meclisin səsi-sorğu hər tərəfə yayılacaq. Çox insanlar bu meclise axacaqlar". Doğrudan, meclisin təsis edildiyi 10 ilden çox vaxt ərzində müxtəlif ölkələrdən bənəcəsən gələnlərin sayı hesabı hedəfdən çox oldu. Sahib müəllimlər və vaxtlar dediyi sözler artıq çoxdan yerini tutmuşdu. Söhbət zamanı Sahib müəllim hemişə deyərdi: "Biz ziyaların çox çalışmalıyıq, çox işləməliyik. Yağı düşmən bizim doğma ata-baba torpaqlarımızın 20%-ni işğal edib. Ona görə həmimiz bir yumruq kimi cənab Prezidentinə tərafında six birşəmaliyik. Bu, həmimiz vətəndaşlıq borcudur. Güç birlilikdədir, demisələr. Yaşadığımız heyat indi

dönbə Tanrıma" şeirlər və poemalar kitabı çap olundu. Hər iki kitab çox rəğbətə qarışlandı. Geniş oxucu kütləsi Sahib müəllim yurd-yuva yanğısı, onun haqsızlığı qarşı qaldırıldığı haqq səsi ilə tanış olular. Onun keçirdiyi iztirabların şahidi oldular. Doğma yurd-yuvasından perik düşəndən nələr çəkdiyinin, gecə-gündüz yurdusunda yanlıb-yaxıldırdıdan geniş xəber tutdular. Müəllif az vaxt ərzində qoynunda doğulub böyüdüyü, həmişə isti ana qucağı bildiyi doğma Şahvəlli kəndindən uzaq düşdürünen görə daim, göz yaşları axıtdığı, bu boz-bozaraq dünyada nələr çəkdiyini, ağır derdini oxucularla bölmək üçün 2011-ci ilde "Kəndin məmmə - Pirim manım" poemasını yazıb oxucuların ixtiyarına verdi. Öz doğulduğu yerin onun üçün bir isti ocaq, isti yuva olduğunu, onurla həmişə faxr etdiyi təsvir etdi. Öz kəndinin müqəddəs olduğunu vurguladı. Uzun illər murdar düşmən tapdağı altında qalmış ata-baba yurdularımız, kəndlərimiz, şəhərlərimiz, ev-eşiklərimiz, qəbiristanlıqlarımız indi bizerlərə kömək isteyir. O torpaqların rəngi ruhu da avazırbı. Bizim yolumuzu gözləyir... bu yanğıya cavab olaraq 0, 2013-cü ilde "Carmixa çəkilmış ruhların harayı" poeması, 2015-ci ilde isə "Yozulmayan yuxular" romanını yazıb geniş oxucu kütləsinə təqdim etdi. Menfur düşmən inyərenc, murdar xisətinə açaraq onları bizdən "pay" qoparmaq üçün tarix boyu çələşib törendiyi hiylər, səysiz-hesabsız təxribatlar və soyqırımlardan maraqlı söhbətlər açır, yağı düşmən öz havadarlarına səyəkənərək törendiyi qanlı qırğınlardan maraqlı misallar getirək oxucuları daim çox soyuq olmağa, tarixi bir dərindən bilməyə, onu öyrənməyə çağırır.

Sahib müəllim dönməz əqida sahibi, əsl vətənperver, çox təessübəkə, xeyirxah bir insan idi. Hamiya yaxşılığı etmeye, el tutmağı çalışardı. Bu da onun humanizmindən, insanşəvərliyindən irəli gelirdi. Həmişə də söhbət zamanı o, ilqib təbəssümüle deyərdi:

**Əzizinəm, qalacaq,
Dünya qalır, qalacaq,
Hər şey gəldi-gedərdi,
Bir yaxşılıq qalacaq.**

Bu tutarı qəlem sahibi, söz sahibi ilə bağlı bir xatirəni de heç unuda bilmirəm. Yazıçı Fazıl Gunejin "Qara qan" romanı müzakire olunurdu. Söz Sahib müəllimlə verildi. O ayaq qalıxbı dedi: "Əziz oxucular, kim Qaraqəbəq haqqında dərin, müfəssəl məlumat əldə etmək isteyirse, bu romanı diqqətlə oxusun. Görüsün orada erməni quldurları bizim əsirlerin başına hansı oyunları açıblar. Onlara hansı işgəncələri veriblər. Tarix boyu bu quldurlar meqsədlerinə çatmadı, üçün nələr etməyiblər? Vətənimiz müdafiə edərək əsir düşməş həmyerilərimizin başlarına nələr getiriblər. Bizim bu erigidilərin axı gənahı ne id?! Onlar öz Vətənərənə qorumaq üçün ayaq qalxımlar. Şəqirdlərde yavaşlaşa bədilər. Onlardan biri de Sahib müəllim idi. Onun mütəaliəsi çox dərin, hərtərəflə olduğundan tez-tez respublika və rayon qəzeti ndən maraqlı məqalələr çap olundu. Rayonda o vaxtlar çap olunan "Kolxoççu" qəzətindən riyaziyyata aid çıxan maraqlı məqalələr həmişə geniş müzakirəyə səbəb olardı. Riyaziyyat müəllimləri Sahib müəllimin qaldırığı məsələləri çox bayən və tədris prosesində ondan istifadə edərdilər. Onu da demək yerinə düşər ki, Sahib müəllim rayonda çox tanınmış bir şəxəsdir. Vətənərənə qorumaq üçün qazanıb, onun kim olduğunu yaxşı göstərir.

Sahib müəllim gözəl insan olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçı, öz ixtisasilarından bilen əsl pedaqaq idi. Hər bir müəllimlə apardığı söhbət zamanı onun yanaşma terzi, etdiyi maraqlı pedagoji söhbətlər onun əsl pedaqaq məhərətindən irəli gelirdi. Müəllim kollektivində yaradıdıqda sağlam mənəvi mühit onun öz işini yaxşı bilmesindən, qabaqcıl bir direktör olmasından xəbər verirdi. İşinden hiss olunurdu ki, onun dərin təcrübəsi var.

Haşıye: Qaçqınlıdan sonra Sahib müəllim bir müddət çox oxunan "Kredo" qəzeti ilə yaxıdan eməkdaşlıq etdi. Üzüyindən gəzdirildiyi doğma yurd-yuva ağrularını, torpaq nisqilini, vətən dərindən coxlu şeirlərə çəvirib oxucularla bölsüdü. Qəzet ona böyük imkan yaratdı, sanki yenilər qapı açdı. O, az vaxt ərzində böyük oxucu kütülsinən rəğbətini qazandı. Bir neçə ildən sonra özü "Katarsis dönyüsü" adlı qəzet de təsis edib, ictimaiyyətə təqdim etdi. Yağı düşmənə min lənət olun. Belə ağıllar vaxtsız köçkərlər, çəkçək açmadılar. Arzularla üreklerində qaldı. Fuad ürek sözlərini doyuncuya deye bilmədi. Bax məni bu yandırır, bu odlayır. Adam ləpənərən qəzəfənərən qəzəfənərən, vətənperverlərindən, onun təhsilini yarımqı qoyaraq döyüše atılmışdan bəhəs olunur. Hədəsiz dərəcədə vətənperver, torpaqşəhərənən bir tələbənin, şair qəlbli bir qoşçının, bir gəncin çox vaxtsız halak olması Sahib müəllime hədsiz dərəcədə təsir etdi. Poemada vətənin dar, çətin məqamında ona kömək üçün elinə silah alıb ilk gündən cəbhəyə atılan gənc tələbə Fuad Əsədovun qeyrat və hürəndən, vətənperverliyindən, onun təhsilini yarımqı qoyaraq döyüše atılmışdan bəhəs olunur. Hədəsiz dərəcədə vətənperver, torpaqşəhərənən bir tələbənin, şair qəlbli bir qoşçının, bir gəncin çox vaxtsız halak olması Sahib müəllime hədsiz dərəcədə təsir etdi. Poemada vətənin dar, çətin məqamında ona kömək üçün elinə silah alıb ilk gündən cəbhəyə atılan gənc tələbə Fuad Əsədov qəzəfənərən, vətənperverlərindən, onun təhsilini yarımqı qoyaraq döyüše atılmışdan bəhəs olunur. Hədəsiz dərəcədə vətənperver, torpaqşəhərənən bir tələbənin, şair qəlbli bir qoşçının, bir gəncin çox vaxtsız halak olması Sahib müəllime hədsiz dərəcədə təsir etdi. Poemada vətənin dar, çətin məqamında ona kömək üçün elinə silah alıb ilk gündən cəbhəyə atılan gənc tələbə Fuad Əsədov qəzəfənərən, vətənperverlərindən, onun təhsilini yarımqı qoyaraq döyüše atılmışdan bəhəs olunur. Hədəsiz dərəcədə vətənperver, torpaqşəhərənən bir tələbənin, şair qəlbli bir qoşçının, bir gəncin çox vaxtsız halak olması Sahib müəllime hədsiz dərəcədə təsir etdi. Poemada vətənin dar, çətin məqamında ona kömək üçün elinə silah alıb ilk gündən cəbhəyə atılan gənc tələbə Fuad Əsədov qəzəfənərən, vətənperverlərindən, onun təhsilini yarımqı qoyaraq döyüše atılmışdan bəhəs olunur. Hədəsiz dərəcədə vətənperver, torpaqşəhərənən bir tələbənin, şair qəlbli bir qoşçının, bir gəncin çox vaxtsız halak olması Sahib müəllime hədsiz dərəcədə təsir etdi. Poemada vətənin dar, çətin məqamında ona kömək üçün elinə silah alıb ilk gündən cəbhəyə atılan gənc tələbə Fuad Əsədov qəzəfənərən, vətənperverlərindən, onun təhsilini yarımqı qoyaraq döyüše atılmışdan bəhəs olunur. Hədəsiz dərəcədə vətənperver, torpaqşəhərənən bir tələbənin, şair qəlbli bir qoşçının, bir gəncin çox vaxtsız halak olması Sahib müəllime hədsiz dərəcədə təsir etdi. Poemada vətənin dar, çətin məqamında ona kömək üçün elinə silah alıb ilk gündən cəbhəyə atılan gənc tələbə Fuad Əsədov qəzəfənərən, vətənperverlərindən, onun təhsilini yarımqı qoyaraq döyüše atılmışdan bəhəs olunur. Hədəsiz dərəcədə vətənperver, torpaqşəhərənən bir tələbənin, şair qəlbli bir qoşçının, bir gəncin çox vaxtsız halak olması Sahib müəllime hədsiz dərəcədə təsir etdi. Poemada vətənin dar, çətin məqamında ona kömək üçün elinə silah alıb ilk gündən cəbhəyə atılan gənc tələbə Fuad Əsədov qəzəfənərən, vətənperverlərindən, onun təhsilini yarımqı qoyaraq döyüše atılmışdan bəhəs olunur. Hədəsiz dərəcədə vətənper



Təbrik edirik!

Hüseyin Məcid oğlu Əhmədov 1 noyabr 1975-ci ildən bu gənə kimi Cəbrayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışır. Ümumiyyətən götürdükde isə Hüseyin həkimin 50 illik şərəfli həkimlik təcrübəsi vardır. Onun uzunmüddətli, səmərəli və məhsuldar həkimlik fəaliyyəti dövlətimiz tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir. Bu günlərdə də o, ölkə başçısı tərəfindən ən yüksək adla təltif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 iyun 2019-cu il tarixli Sərəncamı ilə Hüseyin Əhmədov "Azərbaycanın Əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.

Bu münasibətlə Hüseyin həkimi təbrik edir, uzun ömr, cansağlığı və ona bəslənən bu yüksək etimadı həmişə doğrultmasını arzulayırıq.

"Xudafərin"

Gəlin kitab oxuyaq



İyunun 3-də Xətai rayonundakı Mərkəzi Kitabxanada Milli Qəhrəman Kazım Məmmədovun adını daşıyan Cəbrayıllı rayonu Böyük Mərcanlı kənd tam orta məktəbi "Gəlin kitab oxuyaq" devizi altında tədbir keçirdi. Məktəbin direktoru Nuriyyə Ağayeva tədbiri giriş sözü ilə açdı. Bildirdi ki, məktəbin qabaqcıl Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə Quliyevanın təşkilatçılığı və bilavasitə səyi nəticəsində "Gəlin kitab oxuyaq" devizi altında "Mütalə ən təsirli tərbiyə vasitəsidir" mövzusunda tədbir hazırlanıb. Tədbirdə yazıçı Elçin Hüseynbəylinin, "Xalq qəzeti"nin xüsusi müxbiri Məsaim Abdullayevin, məktəb direktörünün və başqa qonaqların da iştirak etdiyi nəzərə çatdırıldıdan sonra Dövlət Himnişin qəsənləndirildi.

ticədə ətrafındakılarla aqressiv davranışları, valideynlər də bundan narahatlıq keçirir, psixoloqlara üz tuturlar və s. Məqsədimiz şagird-



lərde kitaba, kitab oxumağa həvəs oyatmaqdır. Səidə müəllimin şəxsi kitabxana fondunda olan kitabları əvvəlcə sərgi şəklində iştirakçılara nümayiş etdirildi. Daha sonra məktəblilərə söz verildi. Şagirdlərdən Röya

Daha sonra Zəmiq müəllim Xətai rayon Mərkəzi Kitabxanasının rəhbərliyinə, Həmidə xanıma belə şəraitini yaratdıqına görə təşəkkürlərini ünvanladı. Kitablarla dostluğun mütləq və vacib olduğunu diqqətə çatdırıldı. Arzu etdi ki, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbinin aqibəti digər məktəblərimizin da başına gəlsin, öz fəaliyyətlərinin doğma torpaqlarımızda davam etdirsinlər.

"Xalq qəzeti"nin əməkdaşı Məsaim Abdullayev, Milli Qəhrəman Kazım Məmmədovla bağlı kitab müəllifi Həsən Tehməzli və başqaları da çıxışlar edib, tədbirlə bağlı xoş tövssüratlarını bölüşdülər.

Sakir ƏLIFOĞLU



Səidə Quliyeva tədbirin keçiriləməsile bağlı açıklama verərək, qeyd etdi ki, uşaqlar saatlarla kompüter arxasında oturur, autism xəstəliyinə tutulur, internetdən, kompüterdən asılılıq yaranır, nə-

Məmmədzadə, Rəşad Ağazadə, Fidan Ağayeva, Gülgün Quliyeva, Gülgün Şərifli, Əfsanə Rzayeva, Elmira Mahmudzadə, Pünhan İbrahimli, İləhə İbadova, Səbinə Yəhyayeva, İlkin Məmmədov və

Qəzet Ədliyyə Nazirliyində qeydə alınıb.

H/h:55233080000

kod: 200888

VÖEN: 9900003611

M/h: 013010001031

Kapitalbankın Cəbrayıllı filialı

VÖEN: 8200035441

Ünvan: AZ 1073, Bakı şəh.,

Mətbuat prospekti, 529-cu məhəllə

"Azərbaycan" nəşriyyatı.

Telefon: (051) 441-15-82

Ağaklışiyev Əli Oruc oğlu



1986-ci ilin fevral ayından 1992-ci ilin sentyabr ayına kimi C.Əhmədov adına şəhər orta məktəbində təşkilatçı müavin işləmişdir.

1988-1991-ci illərdə ƏMT-nin tərkibində Cəbrayıllı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Əli Ağaklışiyev 1992-ci ilin sentyabr ayından Cəbrayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Humanitar məsələlər üzrə şöbənin müdürü vəzifəsinə irəli çəkilmişdir.

1999-cu ilin iyunundan 2013-cü ilin dekabrınadək Cəbrayıllı Rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 974 nömrəli Sərəncamı ilə Dövlət Qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunmuşdur.

2014-cü ildən 2017-ci ilin aprelindək Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində Regional idarəetmə sektorunun müdürü vəzifəsində işləmişdir.

2017-ci ilin aprel ayından yaşla əlaqədar pensiyaya çıxmışdır.

Əli Oruc oğlu Ağaklışiyevin unudulmaz xatirəsi onu tanımların qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

Cəbrayıllı rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

Cəbrayıllı rayon prokurorunun 2019-cu ilin 3-cü rübündə yaşayış yerləri üzrə vətəndaşların qəbul vaxtları

S/S	Yaşayış yerinin adı və qəbul yeri	Qəbul vaxtı	Qəbulu keçirən şəxs
1.	Bilesuvar rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdırıldığı 3 sayılı qəsəbə	03.07.2019-cu il Saat: 11:00	Prokuror Ramiz Əliyev
2.	Bakı şəhəri, Nərimanov rayonu (Cəbrayıllı rayon İcra Hakimiyyətinin qərargahı)	20.07.2019-cu il Saat: 11:00	Prokuror Ramiz Əliyev
3.	Bilesuvar rayonu Milabəd kəndində yerləşən Cəbrayıllı rayon Dağlıməs kənd tam orta məktəbinin fealiyyət göstərdiyi inzibati binə	07.08.2019-cu il Saat: 11:00	Prokuror Ramiz Əliyev
4.	Bilesuvar rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdırıldığı 8 sayılı qəsəbə	10.09.2019-cu il Saat: 11:00	Prokuror Ramiz Əliyev
5.	Cəbrayıllı rayonu, Cocuq Mərcanlı kəndi	14.09.2019-cu il Saat: 11:00	Prokuror Ramiz Əliyev

Cəbrayıllı RİH, YAP rayon təşkilatı və "Xudafərin" qəzeti

Əhmədov Sahib Bəylər oğlu, Zalova Zərnisan Əziz qızı, Səfərov Sirac İslam oğlu, Məmmədov Sabir Əmrəhə oğlu, Məmmədova Fatma Novruz qızı və Əsəyeva Həqiqət Hüseyin qızının vəfatlarından kədərləndiklərini bildirir və ailə üzvlərinə dərin hüznə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Baş redaktor:
Sakir Əlif oğlu
ALBALIYEV

Qəzet Ədliyyə Nazirliyində qeydə alınıb.

H/h:55233080000

kod: 200888

VÖEN: 9900003611

M/h: 013010001031

Kapitalbankın Cəbrayıllı filialı

VÖEN: 8200035441

Ünvan: AZ 1073, Bakı şəh.,

Mətbuat prospekti, 529-cu məhəllə

"Azərbaycan" nəşriyyatı.

Telefon: (051) 441-15-82

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə biler.

Materiallardakı faktların doğruluğuna müəlliflər cavabdehdir.

Olyazmalar geri qaytarılmır.

Qəzet "Açıq Səma" qəzeti kompüter mərkəzində yığılıb, səhifələnib və "Azərbaycan" nəşriyyatında çap edilib.

albalievshakir@gmail.com

albalievshakir@rambler.ru

Sifariş №: 2000

Tiraj: 1200